



## PRESS RELİZ

Bakı, 18 may 2016

### 2-ci Aİ-Azərbaycan Biznes Forumu

Bu gün Avropa İttifaqı (Aİ) və Azərbaycandan olan 200 biznes şirkətinin nümayəndəsi, Azərbaycan hökumətinin Nazirləri və Nazir Müavirləri, Aİ Səfirləri və digərləri ADA Universitetində bir araya gələrək, Azərbaycanda biznes və investisiya mühiti mövzusunda fikir mübadiləsi aparacaqlar. Əsas diqqət kənd təsərrüfatı, nəqliyyat və logistika, turizm və daha ümumi şəkildə Azərbaycanda biznesi necə qurmalı məsələlərinə yönələcəkdir.

*"Qeyd etmək mühümdür ki, Azərbaycanda bir sıra iqtisadi islahatlar aparılır, ölkə iqtisadiyyatın çoxşaxəli inkişafı istiqamətində göstərilən cəhdləri artırır. Bu, bazarda marağı olan Avropa şirkətləri üçün daha çox imkan yaradır. Aİ Azərbaycanın ən böyük iqtisadi tərəfdaşdır və ölkədə ümumi ticarətin 44% pay sahibi olub, Azərbaycana xarici birbaşa investisiyaların ən böyük hissəsini təmin edir. Aİ islahatların aparılması istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləməyə hazırdır. Ümid edirəm ki, 18 may tarixində keçiriləcək Aİ-Azərbaycan biznes forumu şirkətlər arasında şəbəkələşməni və əlaqələri çoxaldacaq, bu da öz növbəsində ticarət və iqtisadi fəaliyyəti daha da artıracaqdır,"* Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir Malena Mård bildirmişdir.

#### **Ümumi Məlumat**

Aİ 28 Üzv Dövlətdən ibarətdir və əhalisi 500 milyon nəfərdən artıqdır. Beləliklə Aİ də Çin və Hindistandan sonra dünyada ən böyük əhalinin yaşadığı məkandır.

Vahid bazarı ilə Avropa İttifaqı dünyanın ən böyük iqtisadi iştirakçısıdır, onun illik ÜDM təxminən 14 trilyon avrodur ki, bu da qlobal ticarətin 20%-ni təşkil edir. Əsasən Aİ dünyanın digər ölkələrinə birbaşa xarici investisiya axınının gəlişi və çıxışının əsas mənbəyidir.



Delegation of the European Union,  
Landmark III, 90A Nizami Street, AZ1010, Baku,  
Azerbaijan  
Tel. 012 497 20 63  
Fax: 012 497 20 69  
Email: [delegation-azerbaijan@ec.europa.eu](mailto:delegation-azerbaijan@ec.europa.eu)  
<http://ec.europa.eu/delegations/azerbaijan>

The European Union is made up of 28 Member States who have decided to gradually link together their know-how, resources and destinies. Together, during a period of enlargement of more than 60 years, they have built a zone of stability, democracy and sustainable development whilst maintaining cultural diversity, tolerance and individual freedoms. The European Union is committed to sharing its achievements and its values with countries and peoples beyond its borders".